

FƏLSƏFƏ VƏ DİN

SALMAN RZAYEV

OURAN VƏ ELM

(Quranda olan) hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz. (VI- 67)

Yəqin ki, Quranın İlahi Kitab olduğunu və onda dəqiq elmi məlumatlar toplandığını çoxları eşidib. Amma buna inananlar da var, inanmayanlarda var. İnanmayanlar belə mülahizələr irəli sürürlər ki, guya Mühəmməd Peygəmbər (s.) Quranı özündən uydurub, və yaxud onu kimlərdənse öyrənib, ya da ki, Qurandakıları hansısa kitablardan köçürüb. Belə deyənlər Quranı dərk etməyənlərdir. Onlara cavab olaraq demək istəyirəm ki, Quranı dərk etmək üçün əsas iki şərtə əməl etmək lazımdır: birincisi, Allaha iman gətirmək; ikincisi, Ona dua edib Quranı oxumaq üçün icazə istəməkdir. Belə etməsək Quranı oxuyub dərk etmək mümkün deyil. Çox sayda insanlar deyir ki: "Mən Quranı oxuyuram, amma heç nə başa düşmürəm". Onlara mən həmişə yuxarıda deyilən şərtlərə əməl etməyi və Quranın əl-Bəqərə surəsinin 255-ci ayəsini daima yadda saxlamağı məsləhət görüram, çünkü bu ayədə həmin şərtlərin mənası aşıqlanır: "Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və Yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaст edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. *Onlar* (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və Yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də cətin devildir. Ən uca və ən böyük varlıq da Odur!"

Quranın Allah tərəfindən nazil edilməsinə və Onun İlahi Kitab olduğunu təsdiq edən müasir elmin müxtəlif sahələrinə aid onda olan çoxlu sayda məlumatlardır. Cəsarətlə demək olar ki, Quranda təbiəti öyrənən elmlərin hamısına aid dəqiq məlumatlar var. Həmin məlumatları əldə etmək üçün sadəcə olaraq, müasir elmin nailiyyətlərini yaxşı öyrənmək lazımdır, bundan sonra yuxarıdakı iki şərt daxilində axtarışa başlamaq lazımdır.

İndi issa bir qədər Quranda 14 əsr bundan əvvəl xəbər verilən bəzi elmi məlumatlar haqqında.

Yeni elmi faktlar

A. Dağların yerin dayanıqlı hərəkətinə təsiri

Fizik olduğum üçün mənim diqqətimi daha çox çekən və mənə agah olan Quran ayələrində göstərilən bir neçə fakt oldu. Onlardan birincisi dağlar

haqqında olan məlumat idi. Quranda (XXI-31) belə deyilir: «Yer onları silkəlməsin, atıb-tutmasın deyə, orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gatirdik». İndiye qədər alimlər dağlar vasitəsilə yer qabığının möhkəmləndirilməsini söyləyirdilər. Lakin mənçə bu ayə daha dərin elmi məna kəsb edir. Burada Yerin silkələnməsinə səbəb olan onun öz oxu ətrafında fırlanması və onun irəliləmə hərəkətinə birbaşa işaret var.

İnsanlar elmin, texnikanın inkişafı nəticəsində əldə olunan nailiyatlərdən istifadə edib yeni zavod, fabriklər tikir və Yer səthində şəhərlər salır. Bu da Yer səthinin məhdud bir sahəsində böyük kütlənin cəmləşməsinə səbəb olur. Ona görə də hər yeni salınan şəhər Yer kürəsinin balansını pozur və əlavə ətalət momenti yaradır. Yeni yaranan ətalət momenti tarazlaşdırılmasa (yəni balansa getirilməsə) sözsüz ki, Yer kürəsi öz oxu ətrafında fırlanması və orbit üzrə irəliləmə hərəkətində olduğu üçün o silkələnib və atıb tutmağa başlayar.

İnsanların süni yaratdığı büyük su hövzeleri ve yerin takinde olan faydalı kazıntıların bir yerdən başqa yerə daşınması nticəsində yaranan əlavə ətalət momentini nəzərə alsaq görərik ki, doğrudan da Yer kürəsinin balanslaşdırılmasına böyük ehtiyac var. Ona görə də Allah Təala vulkanlar vasitəsilə lazımlı olanda dağlar yaradır ve Yer kürəsini balanslaşdırır. Yeri gələndə həmin vulkanı oyadıb dağın kütləsini artırır. Zərurət yarandıqda O vəgis vəkdirib müəyyən dağların kütləsini sel vasitəsilə yuyub azaldır.

Beləliklə, biz doğrudan da görürük ki, Allah Təala dağları, Yer öz oxu ətrafında firlandıqda silkələnib-titrəməsin (atib-tutmasın) deyə, onu tarazlıqda saxlamaq üçün yaradıb. Buradan belə nəticə hasil olur ki, ayədəki «silkələnmə» və «atib-tutma» Yerin öz oxu ətrafında sırlanması və onun orbit üzrə hərəkət etdiriñə dəlalət edir.

Nəinki Yerin, hətta Günəşin və Ayın da öz oxu ətrafında fırlanın Və orib
üzrə irəliləmə hərəkətində olduğunu göstərən daha bir ayəyə (XXI-33) diqqət
yetirək: «Gecəni, gündüzü, Günəşi, Ayı yaradan Odur. Fələyin çarxı ilə bir
fırlanaraq üzür bunların hamısı (hərəsi öz hədəqəsində)». Gördüyüümüz kimi,
burada tam aydın şəkildə Günəşin də, Ayın da həm öz oxu ətrafında fırlandığı,
həm də onların orbit üzrə irəliləmə (üzürlər) hərəkətində olduqları göstərilib.

İkinci fakt esrler boyu elmi mübahiselərə, diskusiyalara səbəb olan dünyə efisi ilə bağlıdır.

B. Dünya esiri və yaxud vakuun

Qədim yunan filosoflarının təsəvvürünə görə hər şeyin əsasını təşkil edən dörd ünsürdən (od, su, hava və torpaq) əlavə beşinci ünsür-efir də var. O çox zərif olduğu üçün gözla görmək mümkün olmadığı deyildirdi. Efirin fəzanın hər yerində və hər bir şeyin daxilində mövcud olduğu zənn edilirdi.

XVII əsrda işığın dalğa xassələrinə malik olduğu bəlli olandan sonra dünya efrinə diqqət artdı. İşığın yayılması haqqında müxtəlif mülahizələr irəli sürüldü. Fizikadan məlumdur ki, dalğa ancaq mühitdə yayılma bilər. Ona görə

də dalğanın yayılması üçün mühit olmalıdır. Bu səbəbdən işığın mühitdə yayılması o dövrün alımları tərəfindən doğrusunu desək, ümumən qəbul edilmişdi.

XIX əsrin ikinci yarısında (1876-ci il) Maksvell tərəfindən elektromaqnit dalğalarının yayılma qanunları müəyyən edildi, bu proseslərin tənlikləri yazılıdı və işiq dalğalarının təbiəti elektromaqnit dalğaları olduğu müəyyən edildi.

Göy cisimləri (Günəş, ulduz və s.) işığının kosmik fəzadən (vakuumdan) keçib yer səthinə çatmasını işiq dalğalarının dünya efirində yayılması ilə izah edilirdi. Efirin təbiətini müəyyənləşdirmək üçün müxtəlif təcrübələr aparılırdı.

Lakin bu təcrübələrin nəticələri bir-birilə uzlaşmırıldı. Dünya efiри ilə bağlı problemləri alımlar XX əsrin əvvəlində «hall» edib efirin olmadığını «sübut» etdilər. Sözsüz ki, belə qərarın çıxarılmasında Plankin, Puankarenin və Eynsteynin xüsusi rolu olmuşdur. Eynsteyn 1905-ci ildə işığın kütleyə malik kiçicik zərrəciklərdən (fotonlardan) ibarət olduğunu kəşf etdi və bununla da işığın mühitsiz şəraitdə də yayılmasının mümkün olduğunu sübut etdilər. Beləliklə, işığın yayılması üçün mühitin labüb olmadığı təsbit edildi.

Efirin mövcudluğu və onun xassələri haqqında ən çox elmi fikir və mülahizə söyləyən XIX əsrin sonu və XX əsrin əvvəlindəki fiziklərin əksəriyyəti, o cümlədən Eynsteynin də lider kimi qəbul etdiyi Lorents olmuşdur. Lorentsin efirin təbiətinə və onun xassələrinə aid baxışının təkamülü maraqlıdır. 1906-ci ildə Lorents Kolumbiya universitetində oxuduğu məruzəsində deyir: «Mən biixtiyar olaraq müəyyən dərəcədə substansiallığa malik, hətta adı materiyadan fərqli olsa da, efiри elektromaqnit sahəsinin, onun enerjisi və dalğaları ilə birlikdə, sığınacağı kimi qəbul etməyə məcburam». Gərəndüyü kimi, Lorents hər vəchlə efirin mövcudluğunu təsdiq etməyə və onun xassələrini tədrisən adı materiyanın xassələrinə uyğunlaşdırmağa çalışır. Lorentsin yaratdığı nəzəriyyələrin təcrübədə təsdiq olunması onun düzgün istiqamətdə olduğuna dəlalət edir.

Digər tərəfdən Eynsteynin ümumi nisbilik nəzəriyyəsi də efirin olmasına dəlalət edən müddəələr irəli sürür. Bu barədə Eynsteynin özü belə demişdir: «Ümumi nisbilik nəzəriyyəsinə görə fəza fiziki keyfiyyətlərə malikdir, bu mənada, deməli efiř mövcuddur».

Deməli, işiq bəzi hallarda, məsələdən asılı olaraq, ya dalğa olur, ya da ki, zərrə-foton. Bu elmin indiki inkişaf mərhələsində qəbul edilir. Amma buna baxmayaraq bu günə qədər işığın bu ikili təbiətini əhatə edən vahid nəzəriyyə yoxdur.

Belə nəzəriyyənin olmamasının səbəbi, bizcə, ondadır ki, kosmik fəzadəki vakuumun tam boşluq olduğunu zənn edib, orada işığın yayılmasını və işiq şüalarının cazibə sahəsində əyilməsini izah etmək xatirinə işığın fotonlardan ibarət olduğunu qəbul etməkdədir. Görəsən, belə zənn etməyə əsas verən nə oldu?

C. Fotonlar mövcuddurmu?

I İşığın fotonlardan ibarət olduğunu zənn etməyə əsas verən Eynsteynin «fotoeffekt» qanunlarının keşfi olmuşdur. Müasir elmdə fotonların mövcud olduğunu təsdiq edən dəlillərdən biri odur ki, işiq şüaları göy cisimlərinin yaxınlığından keçərkən onlar həmin cisimlərin cazibə sahəsinin təsiri nəticəsində əyilir. Şüaların əyiləsi belə izah olunur.

Zaman və məkanın cazibə sahəsinin təsiri nəticəsində dəyişməsinə əsaslanan Eynsteyn cazibənin yeni nisbilik nəzəriyyəsini yaratdı.

Eynsteynin zaman və məkana yeni baxışı, ona nəinki yeni nəzəriyyə yaratmağa, həm də ona Nyutonun, zaman və məkanın dəyişməz, sabit olduğuna əsaslanan cazibə nəzəriyyəsi çərçivəsində mümkün olmayan bir neçə effekt aşkar etməyə imkan verdi. Onlardan biri, işiq şüalarının cazibə sahəsində əyilməsidir. Beləki, nisbilik nəzəriyyəsinə görə cazibə sahəsində geodezik xətt əyilir və işiq şüaları kütleyə malik olan kiçicik cisimlərdən (fotonlardan) ibarət olduğu üçün onların da yayılma xətti əyilir.

Deyilənləri nəzərdən keçirib işığın kosmik fəzada yayılması və cazibə sahəsində onların əyiləsini izah etmək üçün kütleyə malik fotonun olması nə dərəcədə labüb olduğuna baxaq.

Əgər Quranda (XXI-33; XXXVI-40) 1400 il bundan əvvəl deyilənləri: «Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri səmada üzür», -nəzərə alıb göy cisimlərinin «səmada üzməyinə» diqqət yetirsək, belə nəticəyə gələrik ki, kosmik fəza, XX əsrin birinci yarısına qədər fiziklərin əksəriyyətinin təsvir etdiyi kimi, boşluq deyil. Yəni kosmik fəzada mühit mövcuddur, çünki cisimlər ancaq hər hansı bir mühitdə üzə bilər. Əgər kosmik fəza boşluq olsaydı, onda Quran ayasında «səmada üzür» ifadəsi əvəzinə, yəqin ki, sadəcə «səmada hərəkət edir» ifadəsi işlənərdi. Ayadə «üzür» kəlməsi məhz kosmik fəzada mühit mövcud olduğunu qeyd etmək üçün işlənib. Deməli, vakuum adlandırdığımız havasız məkan – kosmik fəza - boşluq deyil, o mühitdir.

XX əsrin birinci yarısında artıq alımlar vakuumun mühit olduğunu haqqında ciddi fikirləşməyə başladılar və onun qütbəşəşməsi (polyarlaşması) ilə bağlı bəzi mülahizələr irəli sürdürlər.

Dünyaşöhrətli fizik, Nobel mükafatı laureati P. Dirak vakuumun tam boşluq olmadığını deyir və onu belə təsvir edirdi: «Vakuum fəzanın ən aşağı enerji səviyyəsinə malik olan hissəsidir».

Daha sonra vakuumun xassələrini təcrubi üsullarla öyrənməyə cəhdər artdı və Nəhayət, hal-hazırda elm aləmində onun mühit olduğuna şübhə edən yoxdur.

Kosmik fəzanın mühitdən ibarət olduğunu Quranda (L-6) bir daha bu cür təsdiq olunur: «Məgər onlar başlarının üstündəki göye baxıb onu necə yaradığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!». Bəli, 1400 il görmədilər. Nəhayət, Allah Təalanın izni ilə əyan oldu ki, göydə (kosmik fəzada) yarının olmaması və bundan əvvəl qeyd

etdiyimiz kimi (XXI-33; XXXVI-40), orada cisimlerin üzmesi onun mühitden ibaret olduğunu gösterir, çünkü ancaq mühitde yarıgin olub - olmaması haqqında söhbət mənə kəsb edə bilər. Boşluqda heç bir yarıqdan söhbət gedə bilmez.

Burada Quranın Əl-Bəqərə surəsinin 255-ci ayəsinin xatiralanmaq yerində düşər: «Hər şeyə qadir olan, mərhəmətli və rəhmili Allaha həmd olsun! Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər». Ona görə də hər kəs Allahın elmindən nə isə qavramaq istəyirse, o kəs Allaha dua etməlidir ki, O həmin kəsə Quranı oxumağı qismət eləsin və ayələrin mənasını ona açsın. Əgər vaxtı ilə filosoflar və fiziklər Allaha bu cür dua edib Quranı diqqətlə oxusayırlar, bəlkə də vakuumun boş məkan olmadığını dərk edib bu qədər mübahisələrə hadər vaxt sərf etməzdilər.

Yuxarıda deyilənləri nəzərə alıb, kosmik fəzanın vakuuminin mühit olduğunu, yəni efir olduğunu qəbul etsək (müasir elmdə bu mühitə fiziki vakuum deyilir), onda fotonlara heç bir ehtiyac qalmır. Çünkü işığın dalğa təbiətli olub kosmik fəzada yayılması üçün artıq mühitin (fiziki vakuum və vaxud efin) olması heç kəsədə şübhə yaratmır.

İşiq kvantlarının (fotonların) müəllifi Eynsteyn 1909-cu ildə Zartsburq şəhərindəki məruzəsində «nisbilik nəzəriyyəsi bizim işiq təbiətinə olan nəzər nöqtəmizi dəyişir və onun maddəyə oxşar sərbəst bir şey olduğu»nu desə də, sonralar 1911-ci ildən başlayaraq, işiq təbiətinin tam məlum olmadığını və işiq haqqındaki dalğa- korpuskulyar dualizmi müvəqqəti mülahizə olduğunu etiraf edirdi.

D. Nisbilik nəzəriyyəsinin prinsipləri

Qeyd edək ki, Eynşteyndən 1300 il əvvəl məkandan asılı olaraq zamanın dəyişməsi haqqında Quranda məlumat verilir (XXII-47): «Onlar səni tələsdirib əzabin tez gəlməsini istəyərlər. Allah öz vədində əsla xilaf çıxmaz! Rəbbinin dərgahında olan bir gün sizin saydiqlarınızın (dünya ilinin) min il kimidir!» Ayədən belə nəticə hasil olur ki, bizim dünyadakı min il, yəni Yer planetinin Güneş ətrafında 1000 dövrə vurması (365250 gün), Allahın dərgahındakı bir günü bərabərdir. Deməli, Allahın dərgahında zaman axını 365250 dəfə yavaşıyır. Bu aya onu göstərir ki, zaman axını məkandan asılı olaraq dəyişir. Başqa sözlə, həmin aya, müasir dildə desək, Eynşteynin nisbilik nəzəriyyəsinin əsasını təşkil edən zaman-məkan simmetriyasının mövcud olduğunu göstərir. Göstərilən ayədə iki vaxt ölçüsünün müqayisəsi («Rəbbinin dərgahında olan bir gün») və «Sizin saydiğiniz min il» Allahın dərgahında da zamanın mövcudluğuna dəlalət edir. Çünkü müqayisənin özü, məntiqi nəticə olaraq onu göstərir ki, mövcud olan və eyni kateqoriyadan olan şeyləri müqayisə etmək olar. Olmayan bir şeyi heç nə ilə müqayisə etmək mümkün deyil! Ona görə də hər şeyi bilən Allah Təala burada iki vaxtin mövcudluğunu və zamanın məkandan asılı olaraq dəyişməsini (zaman-məkan simmetriyasını) bize çox aydın şəkildə izah edir.

Maraqlıdır ki, bəzi «kilahiyatçılar» zamanın nisbiliyini qəbul edir, amma «Allahın dərgahı»nın bizim yaşadığımız məkandan fərqli bir məkan olduğunu qəbul etmirlər. Onların arqamenti ancaq «Allah la məkandır» və «Allah la zamandır» deməkdən başqa bir şey deyil. Cox təssüf ki, onlar həmin kəlmələrin mənasını düzgün başa düşməyi çəşqinliq yolu verirlər. Düzdür, Allah «la məkandır» və «la zamandır». Amma bu heç də o demək deyil ki, Allah Təala heç bir məkanda və zamanda mövcud deyil. O, Quranda deyildiyi kimi, hər yerdə və hər zaman mövcuddur (II- 29; LXIV- 11; II- 33, 186; VII- 7). Allah «la məkandır» və «la zamandır» dedikdə məkanın və zamanın Ona heç bir təsiri olmadığını və Ona heç bir məhdudiyyət qoymadığını düşünmək lazımdır. Çünkü məkanı da, zamanı da Allah yaradıb və hər ikisi Onun ixtiyarındadır. Allah yaratdığı hər şey isə, yəni bütün materiya, o cümlədən bizim fiziki bədənimiz də, məkan və zaman daxilində yaradılmışdır. Ona görə də materiyanın hər hansı bir formasının mövcudluğu zaman və məkanla məhdudlaşır. İnsanın əsl özü olan «ruh» isə Allah Təalanın Özündən olduğu üçün (XXXII- 7-9) onun mövcudluğu nə zaman, nə də məkanla məhdudlaşır. Ona görə də O əbədidir. Qeyd edək ki, həmişə Yaradan yaratlığına təsir etmək iqtidarında olur. Amma əksi əsla olmur. Məsələn, insan yaratdığı avtomobili idarə edir, amma heç vaxt avtomobil insanı idarə etmir.

Zamanın nisbiliyini qəbul edib başqa məkanın mövcudluğunu qəbul etməyənlərə zamanın və məkanın bir-birilə bağlı olduğunu xatırlatmaq yerinə düşər. Yəni zaman və məkan birgə mövcuddur. Onlar ayrı-ayrılıqda əsla ola bilməz. Başqa sözlə deşk nə məkan, nə də zaman mütləq deyil. Onların hər ikisi materiyanın atributlarıdır. Nyu-Yorkda bir jurnalist Eynşteyndən xahiş edir ki, nisbilik nəzəriyyəsinin məğzini bir neçə sözlə ifadə etsin. O, deyir: «Əvvəller hesab edirdilər ki, əgər Kainatdan cisimlər yox olsa məkan və zaman qalacaq. Nisbilik nəzəriyyəsinə görə isə məkan və zaman cisimlərlə birlikdə yox olacaq». Yəni materiya ancaq məkan və zaman daxilində mövcuddur.

Nyuton məkan və zamanın mütləq olduğunu söyləmiş və onların hər ikisinin bir-birində asılı olmayaraq mövcudluğunu qəbul etmişdir.

Nyutonun bu səhvini Eynsteyn öz nisbilik nəzəriyyəsində düzəldir. Zamanın və məkanın mütləq olmadığını göstərmişdir. Bunu fəlsəfə də, fizika da, astronomiya da və digər elmlərin hamısı təsdiq edir. «Allahın dərgahı»nın konkret bir məkan olduğunu qəbul etməyənlərə xatırladaq ki, Quranda (XXXII-4) belə deyilir: «Göyləri, Yeri və onların arasındakları altı gündə xəlq edən, sonra ərşİ yaradıb hökmü altına alan Allahdır». Əgər «ərşİ» konkret məkan deyilsə, onda o nadir? «Ərşİ»nin konkret bir məkan olduğu Quranın digər ayələrində tam dəqiqliyilə təsbit olunur (XXXIX- 75): «Mələkləri də ərşİ əhatə edərək Rəbbini həmd-sənə ilə təqdis edən görəcəksən»; «Ərşİ daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-sənə ilə təqdis edir...». Bu ayələrdən göründüyü kimi «ərşİ» mələklərlə əhatə olunmuş konkret məkandır. Çünkü məhdud bir məkan əhatə oluna bilər. Quranın digər ayəsi (LXX- 4) bunu daha aydın şəkildə bildirir: «Mələklər və ruh Onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar». Burada

açıq-aydin gösterilir ki, məlekler və ruh müəyyən müddət hərəkət edib müəyyən məsafəni qət edərək bir məkandan digər məkana qalxırlar!

Yuxarıda deyilənlərə əsasən biz tam əminliklə deyə bilsərik ki, Quranda dəfələrlə işlənilən «Allah dərgahı» məvhumu, «dərgah»ın konkret bir məkan olduğunu göstərir.

Eynşteynin nisbilik nəzəriyəsinin mühüm nəticələrindən biri də odur ki, sürət artıqca zaman axını yavaşıyır. Bu fakt Quranda (LXX- 4) 1300 il Eynşteyndən əvvəl təsbit olunub. Bundan əlavə Quranda (XXII- 47) deyilmişdir ki, Allahın dərgahında bir gün Yerdəki 1000 ilə bərabərdir, burada isə ruh və məlekələr hərəkətdə olduğu üçün ruh və məlekələrlə bağlı koordinat sistemində zaman axını dəyişir və buradakı vaxt Allahın dərgahındaki bir günlə müqayisədə bizim yerdəki saydığımız 50000 ilə bərabər olur. Göründüyü kimi, ruh və məlekələr o qədər böyük sürətlə hərəkət edirlər ki, onlarla bağlı koordinat sistemində zaman axını 50 dəfə yavaşıyır.

Maraqlı burasıdır ki, zamanın sürətdən asılılığını xüsusi nisbilik nəzəriyyəsinin əsas çevirmə düsturlarının müəllifi Lorentz qəbul etmir və bu asılılığı riyazi fənd adlandırır. O, əşyanın uzunluğunun sürətdən asılı olaraq qisalmasını qəbul edirdi. Bu müddəəni isə nisbilik nəzəriyyəsinin müəllifi Eynsteyn qəbul etmirdi. O, bu asılılığı ölçmənin illüzor nəticəsi olduğunu söyləyirdi. Onların hər ikisi öz fikrində israrlı idi və ikisi də ömrünün sonuna dək söylədikləri fikirləri əsaslandırmaq üçün dəlillər axtarırdı. Görəsən onların hansı haqli idi?

Quranda (XXII - 47; LXX - 4) zamanın mütləq olmadığı və onun sürətdən asılı olaraq dəyişməsi tasbit olunub. Elmi nəzəriyyələr və təcrübələr də bu asılılığın mövcudluğunu təsdiq edir. Deməli, Eynsteynin haqlı olduğuna sübhə veri qalmır.

Müasir elmin Qurandakı elmi gerçeklikleri təsdiq etməsi və onların məğzini açması onun İlahi Kitab olduğunu və onun ayələrinin isə mütləq həqiqət olduğunu təsdiq edir.

Quranın gösterilən hər iki ayəsində Eynşteynin nisbilik nəzəriyyəsinin əsasını təşkil edən zaman-məkan simmetriyası və onun mühüm nəticəsindən biri olan zamanın sürətdən asılı olaraq dəyişməsi öz əksini tapmışdır. Burada təbii bir sual varanır: görəsen Eynsteyn Qurani oxumusdumu?

E. Allahın dərgahına qədər məsafə

İndi Qurandaki məlumatlardan istifadə edib Eynşteyn nəzəriyyəsindəki düsturlar əsasında müəyyən riyazi hesablamalar aparıb baxaq: müasir elmin əldə etdiyi nüticələr Qurandaki məlumatlarla nə dərəcədə uzaşır?

Eynşteyn nəzəriyyəsinə əsaslanan hesablamalar göstərir ki, ruh və mələklərin hərəkət sürəti işıq sürətinə çox yaxındır. Ruh və mələklərin sürəti və onların Allahın dərgahına qədər hərəkət müddəti ($t=50000$ il) məlum olduqda Allahın dərgahına qədər olan məsafəni məktəb dərsliklərindən məlum olan düsturla hesablaşmaq olar.

Alınan qiyməti astronomik vahidlə ifadə etsək onda həmin məsafə təxminən 50000 işq ilinə bərabər olar. Qeyd edək ki, 1 işq ili işq sürətilə bir il müddətində gedilən məsafədir.

Bu məsəfəni müəyyənləşdirəndən sonra hər birimizi düşündürən sual yaranır: görəsən Allahın dərgahı harada verləsir?

İndi biz dünya şöhrətli nəzəriyyəçi fizik C.Kittel başda olmaqla Kaliforniya universitetinin müəllimləri tərəfindən yaradılmış məşhur «Berkli fizika kursu»na müraciət edək. Burada bizim Qalaktikaya aid rəqəmlər fizikanın qanunlarına əsaslanan, astronomik müşahidələr və səma mexanikasının qanunları əsasında aparılan hesablamalar nəticəsində alınıb! Göstərilən rəqəmləri Qurandan götürülmüş məlumatlar əsasında apardığımız hesablamalar nəticəsində aldığımız rəqəmlə müqayisə edək.

Müqayisə göstərir ki, Allahın dərgahına qədər olan məsafə ($4,7 \cdot 10^{20} \text{ m}$) göstərilən rəqəmlərin ($5 \cdot 10^{20} \text{ m}$ və $3 \cdot 10^{20} \text{ m}$) hər ikisindən çox yaxındır, amma Qalaktikanın radiusuna daha yaxındır. Nisbi fərq cəmisi 6% təşkil edir. Bu yaxınlıq olduqca böyükdür!

O ki qaldı kitabda göstərilən Qalaktika radiusunun qiymətinə ($5 \cdot 10^{20} m$), fərqli az olsa da, mənçə, ona yenidən baxmaq və hesablamaları dəqiqləşdirmək lazımdır. Elə müəlliflərin özləri də ona işarə edirlər. Qurandakı məlumatların dəqiqliyi bunu deməyə bir daha əsas verir.

Yenə də qayıdaq Quran ayəsinə. Orada ruh və mələklərin Allah dərgahına haradan getdiyi dəqiq göstərilmir. Bunu dəqiqləşdirmək üçün ayədəki «Sizin saydığınız min ili kimidir» ifadəsinə diqqət yetirək. Malumdur ki, biz illəri Yerin Günəş ətrafında tam dövrə vurması ilə sayıraq, deməli, ayədəki ifadə göstərir ki, səhbət Günəş sistemindən gedir. Daha dəqiq desək, ruh və mələklər Allahın dərgahına Yer planetindən gedir.

Hesablamalardan tapdığımız məsafənin ($4,7 \cdot 10^{20} \text{ m}$) Qalaktika radiusundan ($5 \cdot 10^{20} \text{ m}$) çox az fərqlənməsi Allahın dərgahının Qalaktikanın mərkəzində yerləşməsinə dələlet edir!

Yuxarıda deyilənlərdən görünür ki, astronomik müşahidələrə görə Gənəş sistemi Qalaktikanın mərkəzindən $3 \cdot 10^{20}$ m bərabər olan məsafədədir, Qurandakı məlumatlara əsaslanan hesablamalara görə isə bu məsafə $4,7 \cdot 10^{20}$ metra bərabərdir.

Alınan rəqəmlər arasındaki fərqi belə izah etmək olar. Əgər İncildəki (Yəhya: XIV-30) «dünyanın rəisi» ifadəsini Cənab Cəbrayıl'a aid etsək, buna İncilda də (Yəhya: XIV-16,17,26,30), Quranda da (XVI-102, XLI-9, XX-4, XCVII-1,47) yetərinə əsas var. Onda o, dünya məhv olduqdan sonra, yəni «qiyamət gündündə» (Quranda (LXXVII-7:11) göstərilən gün: «Şübhəsiz, sizə vəd edilən qiyamət qopacaqdır. Söñər ulduzlar o zaman. Yarilar göy o zaman və peygəmbərlərə öz ümmətləri barədə şəhadət vermək vaxtının çatlığı bildirilər o zaman») dünyani tərk edib Allahın dərgahına qalxmalıdır. Belə olduqda biz Quranda (LXX-4) deyiləni: «Mələklər və ruh... Allah dərgahına»

qalxmasını «qiymət günün»ə aid etməliyik. Ayədəki «ruh», Quranda göstərildiyi kimi, cənab Cəbrayıl aiddir. Kainatın genişlənməkdə olduğunu da (bu haqdakı)...

Bu şartlarda Kainatın genişlenməkdə olduğunu da (bu haqqda Quranda (LI-47) deyilir: «Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik») nəzərə alıb, belə nəticəyə gəlirik ki, Günsət sistemi Qalaktikanın mərkəzindən $4.7 \cdot 10^{20}$ metrə bərabər məsafəyə uzaqlaşdıqda, yəni Günsət sistemi Qalaktikanın hüdudlarına çatdıqda, «qiymət günü» baş verəcək və bundan sonra məlekələr və ruh Allah «dərgahına qalxacaqlar». Məlekələr və ruh Qalaktikanın hüdudlarından geriye (Qalaktikanın mərkəzinə) qayıtmasını deməyə Quranın Tariq surəsinin 11-ci ayəsi də bizə əsas verir: «And olsun qaytarıb endirən səmaya». Buradan belə nəticə çıxarmaq olar ki, «qaytarıb endirən səma» məhz Qalaktikanın hüdudlarıdır. Deməli, Qalaktikanın daxilindəki cisimlər genişlənmə nəticəsində mərkəzdən uzaqlaşır və onun hüdudlarına çatdıqda orada onlar məhv olur («qiymət günür») catır). Bundan sonra hər şey yenidən mərkəzə qayıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, astronomik müşahidələr nəticəsində alınan məlumatlara görə indi Günəş sisteminin Qalaktikanın mərkəzindən $3 \cdot 10^{20} m$ məsafədə olduğu ilə razılışsaq, onda demək olar ki, «qiyamət günü»nə qədər Günəş sistemi hələ $(4,7 - 3) \cdot 10^{20} m = 1,7 \cdot 10^{20} m$ bərabər olan məsafəni qət etməlidir. Həmin məsafəni Günəş sistemi hansı müddətdə qət etdiyini hesablamaq mümkün olmadığı üçün «qiyamət günü»nün nə vaxt baş verəcəyini əvvəldən demək mümkün deyil! Həqiqətən də, qiyamətin qopacağı vaxtı yalnız Allah bilir (XXXI - 34).

Kainatın genişlənməkdə olduğunu demişdik. Bunu deməyə bizi Quranda astronomik müşahidələr də əsas verir. Belə olduqda, müasir astronomiyinin Qalaktikanın küre modelini qəbul etdiyini nəzərə alıb demək olar ki, genişlənmə Qalaktikanın mərkəzindən başlayır, yəni genişlənmə Allahın dərgahından başlayır.

Deməli, Quranda qeyd edilən faktlar Eynşteynin nisbilik nəzəriyyəsində elmi üsulla kəşf olunmuşdur. Eynşteyn demişdir: «Mən inanmırıam ki, Allah zər atıb». O bununla demək istəyir ki, bütün ələmləri yaradan Allahdır və O yaratdıqlarının hamısını ölçüb-biçib və yaratdıqlarının arasında təsadüflərə yol verilməyib. Ona görə də o Kvant mexanikasının ehtimal interpretasiyasını qəti əleyhdarı idi.

Yuxarıda deyilənləri nəzərə alıb cəsarətlə demək olar ki, Quran Allah tərəfindən nazil olmuş İlahi bir Kitabdır və onun ayələrindəki məlumatlar mütləq həqiqətdir!

Belşiklə, Quranda qeyd edilən faktlar 1300 ildən sonra dahi Eynşteynin nisbislik nəzəriyyəsində öz elmi təsdiqini və açıqlamasını tapır.

F. Kütle sürətdən asılıdır mı?

Kütlənin sürətdən asılı olduğunu qəbul etsək, onda cismin sürəti artıb işlə

sürətinə çatdıqda onun kütləsi, bundan əvvəl dediyimizin əksinə olaraq, artıb-
sonsuzluğa yaxınlaşmalıdır. Görəsən, doğrudanmı bu belədir?

Kütle sürətdən asılı olsa, onda yuxarıda dediyimiz kimi, cismin sürəti işıq sürətinə çatdıqda onun kütləsi sonsuzluğa yaxınlaşır, belə olduqda foton işıq sürətilə hərəkət etdiyi üçün onun da kütləsi sonsuz böyük olmalı idi. Bəs onda sonsuz kütləyə malik olan fotonu işıq sürəti hərəkət etdirən hansı güvədir?

Diger teredon, fotonun sükünət kütlesi sıfır bərabərdirse ($m_0=0$), yəni kütə yoxdursa o sonra nədən əmələ gəldi? Və əmələ geləndən sonra o hansı səbəbdən və hansı qanuna uyğunluqla dərhal işiq sürəti hərəkət etməyə başladı?

Əgər nəzərə alsaq ki, kütłə ətalət meyarıdır, onda qəbul etməliyik ki, foton kütłəyə malik deyil, çünki belə olsa, yəni foton kütłəyə malik olsa, onda ətalət nəticəsində o, işıq sürətinə çatmaq üçün müəyyən qədər (az da olsa belə) vaxt keçməli idi. Ancaq həmin modelin tərəfdarları bunun əksini söyləyirlər. Bunlar fotonun kütłəyə malik olmadığını dəlalət edir.

İşığın təbiətinə aydınlıq götirmək üçün mənçə vakuumun xassələrini öyrənib orada işığın yayılma mexanizmini müəyyənləşdirmək lazımdır.

Maraqlıdır ki, Nobel mükafatı laureatları P. Dirak, R. Feynman, L. Landau və başqa korifeylər də fiziklərin eksəriyyətindən fərqli olaraq, həmin nəticəyə gəlib hərəkətdə olan cismin tam enerjisini Eynşteynin dediyi düstü-la ifadə etməyi təklif edirlər.

Ona görə də nisbilik nəzəriyyəsinin söhbəti gedən postulatı, mənçə, belə ifadə olunmalıdır: heç bir cisim işığın vakuumdakı sürətinə bərabər sürətlə hərəkət edə bilməz, çünki cismin sürəti işiq sürətinə çatdıqda o tamamilə enerjiya çevirilir. Başqa sözlə desək, cisim işiq sürətinə çatdıqda qeyb olur, yəni işiq sürətindən o yana maddə yoxdur. Bu postulatı deyildiyi kimi qəbul etsək, onda Kainatın genişlənməkdə olan modelinə əsaslanaraq, Habbl düsturundan istifadə edib Kainatın radiusunu tapmaq olar.

Beləki, Quranda (LI-47) Kainatın genişlənməkdə olduğu təşbit olunur və müasir elmdə də kosmik obyektlərin bir-birindən uzaqlaşlığı və onların sürətinin məsafədən asılı olaraq artması müəyyən edilib.

Əgər biz Kainatın bir mərkəzdən yarandığını nəzərə alsaq (bu həm din, həm də elm aləmində belə qəbul edilib), onda kosmik obyektlər yaranan gündən mərkəzdən uzaqlaşır və getdikcə onların sürəti artır. Yəqin ki, bu sürət artıb hansısa bir məsafədə işiq sürətinə çatmalıdır. Yuxarıda söylədiyimiz postulata görə həmin obyektlər işiq sürətinə çatıqdə bu məsafədə tam enerji, ya çevrilir və görünməz hala keçir, yəni qeyb olur. Bu məsafədən o yana heç bir şey mövcud deyil, yəni tam boşluqdur. Başqa sözlə desək, fiziki vakuumdan fərqli olaraq – əsl vakuumdur. Həmin məsafəni Kainatın radiusu (Kainatın hüdudu) kimi qəbul edib onun qiymətini Habbl düsturundan hesablamaq olar.

Astronomik ölçülərdən Kainatın radiusunun $R=10^{11}$ km təqibindən
edilib. Bu rəqəmlər arasındaki nisbi fərq 19%-dən azdır, yəni onlar bir-birilə
çox yaxşı uzlaşırlar.

Kainatın radiusu üçün aldığımız qiymətin astronomiyada qəbul olunması,

qiymətlə uzlaşması yuxarıda qəbul etdiyimiz postulatın düzgün olmasını təsdiq edir.

Quranda yazılın elmi gerçəkliliklər onu göstərir ki, Quranda heç bir səhv müddəə yoxdur. Orada deyilən dəqiq elmi məlumatları əldə etmək üçün xüsusi laboratoriyalarda mürəkkəb cihazlardan istifadə edərək müxtəlif təcrübələr və astronomik müşahidələr aparmaq lazımlı gəlir. Mühəmməd (S) Peyğəmbərin dövründə bunların heç biri yox idi. Quranda olan dəqiq tarixi və elmi məlumatlar ona ancaq hər şeyi Öz elmi ilə ehtiva edən, nəhayətsiz qüdrət sahibi olan Allah tərəfindən nazıl edilsə bilərdi. Buna şübhə edənlər, xüsusən bibleistlər (yahudi və xristianlar) Mühəmməd (S) Peyğəmbərin guya Qurandan əvvəl nazıl olmuş müqəddəs kitablarda (Tövrat, Zəbur, İncil) olanları mükəmməl öyrənərək mənimsədiyini və sonra da Quranı yazdığını deyirlər. 14 əsr bundan əvvəl Ərəbistan səhrasında yaşayan, oxuyub yaza bilmeyən Mühəmməd (S) Peyğəmbər Bibliyada olanları təfsili ilə necə yaza bilərdi? Bunları yazarkən O, Bibliyada elmi faktlara zidd olan müddəələri haradan biliirdi və onları necə aradan qaldıra bilərdi? Və O, yeni əlavə etdiyi elmi gerçəklilikləri haradan öyrənmişdir? O, elmi gerçəkliliklər ki, müasir elm onlar haqqında indi-indi məlumat əldə edə bilir.

Əger bibleistlərin dediklərinin düz olduğunu zənn etsək, onda nəzərə almaq lazımdır ki, Mühəmməd (S) Peyğəmbərin öyrəndiyi biliklərin mənbəyi Bibliya olub. Belə olduqda O, təbii ki, orada olan səhvləri də Quranda təkrar edərdi. Ancaq bunların heç birini biz Quranda tapa bilmərik. Əksinə, Bibliyada olan bəzi ifadələri və fikirləri O, Quranda daha da təkmilləşdirmiş və orada olmayan, elmin hələ indi təsdiq etdiyi yeni, dəqiq məlumatlar vermişdir.

Qurandan əvvəl nazıl olmuş müqəddəs kitabların heç birində olmayan, 14 əsr bundan öncə Quranda xəbər verilən və müasir elmlərin müxtəlif sahələrində öz təsdiqini tapan elmi məlumatlar bir daha onu göstərir ki, Quran Allah Təala tərəfindən Mühəmməd (S) Peyğəmbərə nazıl olmuş İlahi Kitabdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Quran. (Tərcümə edənlər: akad. Z.Bünyadov, müxbir üzv V.Məmmədəliyev). Bakı, 1991.
2. Biblia. «Русское Библейское Общество», США-Швеция, 1991.
3. S.Q.Rzayev. «Quran həqiqət meyarıdır». «Min bir mahni». Bakı, 2003.
4. П.А.М. Дирак. «Воспоминания о необычной эпохе». М., «Наука», 1990.
5. Л.Б.Окунь. «Понятие массы». Успехи физических наук. 1989, Т. 158, в. 3. С. 511-530.
6. Б. М.Яворский, А.А.Пинский. «Основы физики» Т.1, М., «Наук.», 1969.
7. Б. М.Яворский, А.А.Пинский. «Основы физики» Т.2, М., «Наука»,

- 1972.
8. Л.Д.Ландау, Е.М.Лифшиц. «Теория поля». М., «Наука», 1973.
 9. С.Э.Фриш, А.В. Тиморева. «Курс общей физики». Т.III. М., 1962.
 10. S.Q.Rzayev. «Quranda nisbilik nəzəriyyəsinin əsasları». Bakı, «Elm», 2003, № 24 -25, s.7.
 11. «Эйнштейновский сборник 1971», М., «Наука», 1972.
 12. Ч.Киттель и др. «Берклеевский курс физики». Механика, М., «Наука», 1971.
 13. Г.С.Ландсберг. «Элементарный учебник физики». Т.III, М., «Наука», 1970.
 14. S. Q. Rzayev. «Nisbilik nəzəriyyəsi və Quran». Elm və həyat, 2004, №3, s. 39-41.
 15. S. Q. Rzayev. «Tanrıının dərgahı harada yerləşir?». Humanitar, 2005, №7, s. 15.
 16. С.Гольдберг. «Электронная теория Лоренца и теория относительности Эйнштейна», УФН, 1970, Т. 102. в. 2, с. 261-278.
 17. Б.Г. Кузнецов. «Эйнштейн». М., «Наука», 1967.
 18. Э.П. Андреев. «Пространство микромира». М., «Наука», 1969.
 19. П. И. Дышлевый, А. М. Кравченко, Н. М. Роженко. «Философия и физика». Киев, «Наукова думка», 1968.
 20. Сб. ст. «Эйнштейн и современная физика». Знание, сер. Физика, 1979, №10, с. 3-79.
 21. П.А.М.Дирак. «Методы теоретической физики». УФН, 1970, Т. 102. в. 2, с. 291-298.

РЕЗЮМЕ

Салман Рзаев
Коран и наука

Научными аргументами доказано, что айеты Корана являются изречениями Аллаха, и что они абсолютные истины. Исходя из достижений современной науки дано новое толкование айетов [XVI-15, XX-31, XXI-33, XXII-47, XXXI-10, XXXVI-40, LXX-4]. С учетом научных реалий раскрыт механизм влияние гор на устойчивое движение планеты Земля, были уточнены некоторые положения теории относительности Эйнштейна, были внесены дополнения и корректиды.

В статье указано на идентичность отраженного в Коране плавания небесных тел в пространстве и свидетельствующего о наличии мирового эфира, и понятия «физический вакуум», используемого в квантовой теории поля в современной физике. Вопреки сложившемуся именно в современной

физике, отсутствие фотонов и независимость массы от скорости, указанные в Коране, научно доказаны.

SUMMARY
Salman Rzayev
Koran and science

By scientific arguments it has been proved that ayets of Koran are God's dicta and they are absolute truth. Proceeding from the achievements of modern science a new interpretation of ayets [XVI-15, XX-31, XXI-33, XXII-47, XXXI-10, XXXVI-40, LXX-4] is offered. Taking into account the scientific realities the mechanism of mountains influence on a stable movement of the planet Earth has been revealed, some provisions of Einstein's theory of relativity made precise, some corrections and supplements have been introduced.

In the article it is pointed out to identity of floating heavenly bodies in space reflected in Koran and testifying to existence of world ether, and a notion "physical vacuum" used in quantum theory of a field in modern physics, the absence of photons and independence of a mass of its rate pointed out in Koran have been scientifically proved.